



■ Əlirza HƏSRƏT

## **SIĞAL ÇƏK GÖZÜMÜ TUTAN BU EŞQƏ**

Dağılıb göylərə əlçim buludlar,  
Günəş yun əyirən cəhrə kimidir.  
Nə yazı bilinir, nə qışı belə,  
Könlüm bu qurbətdə səhra kimidir.

Açılıb gətirər şəhdən xəbər gül,  
Sevdalı baxışdan, gözdən öpər gül.  
Bağbanı olduğum hər çiçək, hər gül,-  
Eşq nuru cilənmiş çöhrə kimidir.

Mələk sovqatıdır butam bu eşqə,  
Səni kim eləyib sultan, bu eşqə?!

Siğal çək gözümü tutan bu eşqə,  
Bu sevda əbədi pöhrə kimidir.

## **XƏZƏL**

Bihuş olub çiçəklərin etrinə, -  
Söykənmişdim bir şeirin sətrinə.  
Bundan belə bu sevdanın xətrinə , -  
Gözlərimə ağlamağı öyrədək.

Əməlinə ayna tutsan özünü, -  
Yaxşılıqlar qamaşdırar gözünü.  
Qərib dosta-bu ocağın közünü, -  
Kül altında saxlamağı öyrədək.

## **DUMAN GECİKƏNDƏ**

Yolumun üstündə kol var, koğuş var,  
Məni yaman yerdə yordu yoxuşlar.  
Xırmandan keflənib oynayar quşlar,  
Köhnə dəyirmana dən gəlməyəndə.

Son şərqi üstündə neçə qu ağlar,  
Bir zalim yaramı tərsinə bağlar.

Sən hardan biləsən nə çəkir dağlar,  
Duman gecikəndə, çən gəlməyəndə.

Ayrılıq qədimdir, məhəbbət ulu,  
Hər gün imtahana çəkir bu qulu.  
Ölümə nə var ki, kəsədir yolu,  
Ayrılıq qan salır sən gəlməyəndə...

## **YALANDAN YAŞAMIŞAM...**

Qanadından tələyə düşən bir qərib quşam,  
Ahımdan köz götürüb, işiq salmır ki bu şam.  
Daha özgə göyündə uçmaqdan yorulmuşam,  
Yol verin,a ışığuna dönüm Azərbaycanın.

Hələ arzuladığım ayrılıq yox, ölüm yox,  
Çırısız tüstülenən ocağında külüm yox.  
Bu qurbət məmləkətin baharında gülüm yox,  
Sevib qarlı qışına dönüm Azərbaycanın.

Yalandan yaşamışam neçə arxda su ömrün,  
Sən də qanıma tutub günahını yu ömrün.  
Halalliq olsun deyə, son gündə bu ömrün, -  
Torpağına, daşına dönüm Azərbaycanın

**Təsərrüfat  
Sərvət**

**23**